

# İngiliscə-Azərbaycanca Lügət

A – Z

Lügətə təxminən 130000 söz, söz birləşməsi və cümlə daxil edilmişdir.  
*(İkinci Nəşri)*

Lügət filologiya elmləri doktoru,  
prof. Oruc İbrahimoglu Türksevərin (Musayevin)  
təşəbbüsü ilə və rəhbərliyi altında tərtib edilmişdir.



«QISMƏT» NƏŞRİYYAT POLİQRAFIYA  
Bakı – 2008

# English-Azerbaijani Dictionary

## A – Z

The dictionary contains about 130000 words, phrases and sentences.  
*(Second Edition)*

**The dictionary was compiled on the initiative and under the  
guidance of Doctor of Philology,  
prof. Oruj Ibrahimoglu Turksever (Musayev).**



Printing House «QISMƏT»  
Baki – 2008

**M-84** Tərtibçilər

Filologiya elmləri doktoru, prof. **O.I. Turksevər (Musayev)**

f.e.n **P.O.Musayev**, f.e.n., dos. **M.M. Nurəddinov**

f.e.n. dos. **M.İ.Paşayeva**, baş müəllim N.Q.Səfərov, baş müəllim **T.İ.Əliyev**

baş müəllim **V.S.Ərəbov**, ingilis dili müəllimi N.Ə.Nəbiyeva

Baş redaktor

filologiya elmləri doktoru, prof. **O.I.Türksevər (Musayev)**

Redaktor

**Q.Q. Məmmədov**

Bədii və texniki redaktor

**X.Öztürk**

Dizayner

**M.Məmmədrzayev**

Korrektorlar

**Q.M. Əsədova, F.B.Abdullayeva, X.Y.Əsgərova**

**M-84, İngiliscə–Azərbaycanca lügət, “Qismət” nəşriyyatı, Bakı, 2008. 1696 səh.**

*Bütün hüquqlar*

*f.e.d. professor O.I. Turksevərdə (Musayevdə) saxlanılır. Onun yazılı surətdə icazəsi olmadan həmin lügətin nə bütövlükda, nə də hər hansı bir şəkildə çap edilməsi, surətinin çıxarılması qəti qadağandır.*

*Lügətin ikinci nəşri prof. Oruc İbrahim oğlu Türksevərin (Musayevin)  
maliyyə vəsaiti hesabına çap edilmişdir.*

© “Qismət”, 2008.



**M-84** Compilers

Doctor of Philology, prof. **O.I. Turksever (Musayev)**

Candidate of Philology **P.O.Musayev**

Candidate of Philology, Assistant Prof **M.M. Nurəddinov**

Candidate of Philology, Assistant Prof. **M.Pashayeva**

Head teacher **N.Q.Safarov**, Head teacher **T.İ.Əliyev**

Head teacher **V.S.Ərəbov**, English teacher **N.A. Nəbiyeva**

Editor-in-chief

Doctor of Philology, prof. **O.I. Turksever (Musayev)**

Editor

**G.G.Mammadov**

Tech. Editor

**H.Ozturk**

Desingner

**M.Məmmədrzayev**

Proof readers

**Q.M.Əsədova, F.B.Abdullayeva, Kh.Y.Əskərova**

**M-84, English-Azerbaijani Dictionary, “Qismət” Publishing House, Baki, 2008. 1696 pp.**

*All rights reserved.*

*This dictionary may not be printed, reproduced or transmitted in any form or by any means electronic or technical,  
including photocopying without the prior permission in writing of the Doctor of Philology, prof. O.I. Turksever (Musayev).*

© “Qismət”, 2008.

## ÖN SÖZ

Lügət tərtib etmək çox çətin və ağır zəhmət tələb edən bir yaradıcılıq, demək olar ki, bir zərgərlik işidir. Məşhur alman dilçisi Qotfrid vaxtilə demişdir:

“Duae res longe sunt difficillimae – lexicon scribere et grammaticam” (İki iş xüsusiylərdir – lügət tərtib etmək və qrammatika yazmaq).

Lügət tərib etmək çətin olduğu kimi, həm də çox məsuliyyətli və şərəfli bir işdir. Məsuliyyətlidir ona görə ki, o, minlərlə oxucunun istifadə edəcəyi mənbədir. Burada yol verilən hər hansı bir yanlışlıq, qeyri-dəqiqlik və nəhayət səhv minlərlə oxucunu çasdırmaq deməkdir. Buna görə də lügət, mümkün qədər dəqiqlik olmalıdır; şərəflidir ona görə ki, lügət onun tərtibçisini əsrlərlə yaşıdır, ona şöhrət və şorəf bəxş edir.

Lügət tərtibi ilə məşğul olan adam, geniş elmi biliyə, polad iradəyə, tükənməz səbrə və nəhayət kamil peşə hazırlığına malik olmalıdır. Bu və bu kimi keyfiyyətlərə malik olmayan adam oxucunun ehtiyacını təmin edə biləcək kamil, etibarlı lügət tərtib edə bilməz.

Oxucuların istifadəsinə təqdim edilən bu irihəcmli İngiliscə-Azərbaycan lügət Azərbaycan leksikoqrafiyasında ilk addım, ilk təcrübədir. Buna görə də bu lügətin tərtibi xeyli çətinlik törətmüşdür. Onun tərtibi bir də ona görə çətin və ağır olmuşdur ki, indiyə kimi bu sahədə, yəni ingiliscə-Azərbaycanca lügət tərtib etmək sahəsində respublikamızda nəzərə çarpacaq elə bir praktik təcrübə qazanılmamışdır. Həmin lügət ister tərtibi prinsipi, ister həcmi, isterse də əhatəliliyi baxımından leksikoqrafiya tariximizdə ilk təşəbbüsdür.

Həmin lügətin işiq üzü görməsində f.e.d., prof. Oruc İbrahimoğlu Türksevərin xüsusi əməyi olmuşdur. O, nəinki lügətin yazılıması təşəbbüsünü irəli sürmüş, onun tərtibi prinsiplərini hazırlanmış, lügətin tərtibi işinə rəhbərlik etmiş, onun yarısından çoxunu bilavasitə özü tərtib etmiş, redaktədən əvvəlki mərhələdə lügəti dəfələrlə başdan-başa oxumuş, onu ümumi məxrəcə getirmiş, bəzi hallarda çətin sözlərin lügətini özü yenidən tərtib etmiş, redaktədən və korrekturadan sonrakı düzəlişləri bilavasitə kompyuterdə özü düzəltmişdir. Lügətlə bağlı olan təşkilatı məsələlərin həlli də Oruc müəllimin üzərinə düşmüştür: o, lügətin çapı üçün sponsor tapmış və bu prosesdə qarşıya çıxan məsələləri tekbaşına həll etmişdir.

## Tərtibçilər

## GİRİŞ

Vətənimizdə yüz ilə yaxın bir müddətdə ingilis dilinin öyrənilməsinə və onun, xüsusən İkinci Cahan Müharibəsindən sonra, əsas xarici dil kimi öyrənilməsinə, tədris olunmasına baxmayaraq, indiyə qədər bu həcmədə və bu prinsip əsasında tərtib edilmiş İngiliscə-Azərbaycanca lüğət mövcud olmamışdır, belə çox böyük zəhmət və məsuliyyət tələb edən işi indiyə qədər heç kim boynuna götürməmiş və ya götürməyə cəsarət etməmişdir. Çox böyük milli-siyasi, tədris-mədəni əhəmiyyət kəsb edən bu missiya filologiya elmləri doktoru, professor Oruc İbrahim oğlu Türksevərin (Musayevin) və onun rəhbərliyi altında fəaliyyət göstərən bir qrup mütəxəssisin üzərinə düşmüştür.

Lüğətin hazırlanmasına Azərbaycanda fəaliyyət göstərən Ekson Azərbaycan Əməliyyat Şirkətinin (MMM) sifarişi ilə 1993-cü ildə başlanmış və onun tərtibinə aramsız olaraq 10 il vaxt sərf edilmişdir.

**A, B, C, D, I, J, K, P, R, S, V, U** hərfləri ilə başlayan sözlərin lüğətini f.e.d., prof. O.İ. Türksevər (Musayev); **E, F** hərfləri ilə başlayan sözlərin lüğətini baş müəllim **T.İ.Əliyev**, **G, H, Q** hərfləri ilə başlayan sözlərin lüğətini baş müəllim N.Q.Səfərov; **L, M** hərfləri ilə başlayan sözlərin lüğətini baş müəllim V.S.Ərəbov, **O, N** hərfi ilə başlayan sözlərin lüğətini f.e.n. P.O. Musayev; **T** hərfi ilə başlayan sözlərin lüğətini f.e.n., dos. **M.M.Nurəddinov**, **W, X, Y, Z** hərfləri ilə başlayan sözlərin lüğətini isə f.e.n., dos. M.M.Paşayeva tərtib etmişdir. Lüğətin “Əlavə” hissəsini (**I şəxs adları**, **II coğrafi adlar**, **III ingilis dilində ən çox işlənən ixtisarlar**, **IV qaydasız fellər**, **V pul vahidləri**) ingilis dili müəllimi N.Ə.Nəbiyeva tərtib etmişdir.

Geniş oxucu kütləsinin sərəncamına təqdim edilən bu lüğətdən ingilis dilini öyrənən hər bir kəs – orta məktəb şagirdləri, ali məktəb tələbələri, aspirantlar, ingilis dili müəllimləri, tərcüməçilər, habelə ingilis dilini müstəqil öyrənmək istəyən hər bir şəxs, habelə Azərbaycan türkcəsi ilə maraqlanan hər bir ingilis dilli əcnəbi istifadə edib, bol-bol bəhrələnə bilər.

Bu lüğət taleyin amansız hökmü ilə vətənidən ayrı düşmüş və dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla Azərbaycan türkü və habelə digər həmvətənlərimiz üçün də çox faydalı ola bilər.

Baş redaktor, f.e.d., prof. O.İ. Türksevər (Musayev) lüğətin daha kamil və əhatəli olması üçün verdikləri faydalı məsləhətlərinə görə f.e.n., prof. S.M.Babayevə, baş müəllim Q.Q.Məmmədova, f.e.n. P.O.Musayevə, f.e.n. F.B.Abdulayevaya, ingilis dili müəllimi Q.M.Əsədovaya öz təşəkkürünü

bildir. O, həmçinin, lügətin kompyuterdə yiğilması və formatlaşdırılmasında xüsusi zəhmət çəkmiş f.e.n. P.O.Musayev, ADU-nun Kompyuter laboratoriyasının müdürü A.H. Novruzova və həmin laboratoriyanın işçiləri X.Y.Əsgərovaya, S.Ə.Əsgərovaya, həmçinin lügətin çapına göstərdiyi qayğı üçün “**Qismət**” Nəşriyyat-Poliqrafiya və Ticarət LTD şirkətinin baş direktoru Z.Məmmədrzayevə dərin minnətdarlığımı bildirir.

Yuxarıda qeyd edildiyi kimi, həmin lügət istər tərtibi prinsipləri və istərsə də həcmi baxımından leksikoqrafiya tariximizdə ilk addımdır, təcrübədir. Buna görə də, ehtimal ki, qüsurlardan xali olmayıacaq. Lügətdə gözə çarpan qüsurlar barədə fikir söyləyəcək mütəxəssislərə, eləcə də hər bir oxucuya lügətin baş redaktoru f.e.d. prof. O.İ. Türksevər (Musayev) və eləcə də tərtibçilər bəri başdan öz minnətdarlıqlarını bildirirlər.

Filologiya elmləri  
doktoru, prof.  
**O.İ. Türksevər**  
**(Musayev)**

## LÜĞƏTİN TƏRTİBİ PRİNSİPLƏRİ

1. Morfoloji quruluşundan asılı olmayaraq, yəni **sadə**, **düzəltmə** yaxud **mürəkkəb** olmasına baxmayaraq müasir ingilis dilinə xas olan sözlər həmin lügətə baş söz kimi daxil edilmişdir. Bu, digər sözlə o deməkdir ki, ingilis dilində mövcud olan **book**, **table**, **pen**, **ten**, **window** və s. sadə sözlər, **beautiful**, **writer**, **friendship**, **wisdom**, **darkness** və s. düzəltmə sözlər, eləcə də **headache**, **handkerchief**, **nutshell**, **manmade**, **handbreak** və s. kimi mürəkkəb sözlər də həmin lügətə baş söz olaraq daxil edilir.

2. Müasir ingilis dilində elə sözlər var ki, onlar eyni morfoloji formada müxtəlif distribusiyaya malik olur. Digər sözlə bu qəbildən olan sözlər morfoloji şəkillərini hifz edərək müxtəlif nitq hissəsi funksiyasında işlənə bilir. Belə sözlərə misal olaraq **home**, **cold**, **that**, **like**, **still**, **stay**, **row**, **level**, **dirty**, **dark**, **dance**, **bribe** və s. sözləri göstərmək olar. Bu sözlərdən hər biri nitqdə ən azı iki distribusiyaya malikdir. Məsələn, **home** sözü eyni morfoloji formada iki funksiyada – həm **isim**, həm də **sifət** funksiyasında işlənə bilir; 1) isim funksiyasında: to come **home**; 2) sifət funksiyasında: **home address**; **cold** sözü eyni morfoloji formada üç futksiyada – həm **isim**, həm **sifət**, həm də **zərf** funksiyasında işlənə bilir; 1) isim funksiyasında: Don't go for a walk **in the cold**; 2) sifət funksiyasında: a **cold day**; 3) zərf funksiyasında: When he asked her to marry him, she refused him **cold**.

Yaxud **that** sözünü götürək. Bu söz bir halda işarə əvəzliyi, (**That** is a book), digər halda nisbi əvəzlik (The book **that** I bought yesterday is very readable), üçüncü halda bağlayıcı funksiyasında (I know **that** she will come) işlənə bilir.

Bu qəbildən olan sözlərdən eləsinə də təsadüf etmək mümkündür ki, onlar nitqdə daha çox distribusiyaya malik olur. Məsələn, **like** sözünün 6 distribusiyaya malik olduğunu demək lazımlı gəlir: **like<sup>1</sup>** (*isim*), **like<sup>2</sup>** (*sifət*), **like<sup>3</sup>** (*fel*), **like<sup>4</sup>** (*zərf*), **like<sup>5</sup>** (*sözönü*), **like<sup>6</sup>** (*bağlayıcı*). Bax: (*Longman Dictionary of Contemporary English*, səh. 634-635).

Bu qəbildən olan ingilis dili sözləri həmin lügətə onların distribusiyasına müvafiq olaraq müxtəlif nitq hissəsi kimi daxil edilmişdir, onların hər biri qarşısında onun hansı nitq hissəsi funksiyasında işlənməsi göstərilmiş və üstünə qoyulmuş ərəb rəqəmi ilə sıralanmışdır. Məsələn, **cold<sup>1</sup> o**, **cold<sup>2</sup> adj**, **cold<sup>3</sup> adv**.

3. Lügətə daxil edilmiş hər bir baş sözdən sonra onun morfoloji xarakteristikası verilmişdir, yəni lügətə daxil edilmiş baş sözlərin hansı nitq hissəsinə aid olması da göstərilir. Məsələn, **hand o**, **quick bek**, **quickly bew**, **and dpok**, **on qsfq**. və s.

4. Eyni morfoloji formada müxtəlif distribusiyaya malik olan sözlərin düzülüşü müəyyən bir prinsipə tabe edilmişdir. Burada həmişə əvvəlcə **isim**, sonra **sifət**, sonra **əvəzlik**, bundan sonra **fel**, daha sonra isə **zərf**, bunlardan sonra isə köməkçi nitq hissələri verilmişdir. Əgər hər hansı bir söz həm əsas, həm də köməkçi nitq hissəsi funksiyasında işlənə bilirsə, belə halda əvvəlcə həmin sözün əsas nitq hissəsi kimi işlənən variantı və ya variantları, sonra isə onun köməkçi nitq hissəsi kimi işlənən variantı və ya variantları verilmişdir. Buna misal olaraq **before** sözünü göstərmək olar. Bu söz öz morfoloji formasını dəyişmədən həm əsas nitq hissəsi, daha dəqiq desək **zərf**, həm də köməkçi nitq hissəsi - **sözönü** və **bağlayıcı** kimi işlənə bilir. Lügətdə **before** sözü əvvəlcə əsas nitq hissəsi, yəni **zərf** kimi, sonra isə köməkçi nitq hissəsi kimi, yəni **sözönü** və **bağlayıcı** kimi verilmişdir. Lügətdə sözlərin bu tərzdə yerləşdirilməsi təsadüfi olmayıb, nitq hissələrinin ənənəvi təsnifatına əsaslanır.

5. Müasir ingilis dilində sözlərin yazılışı ənənəvi-tarixi prinsipə əsaslanır. Buna görə

də sözlerin hərf tərkibi ilə səs tərkibi arasında ciddi fərqlər mövcuddur. Digər tərəfdən də ingilis dilinə xas olan saitlər söz tərkibindəki yerindən asılı olaraq müxtəlif cür oxunur və s. Müasir ingilis dilinə xas olan bu və bu kimi xüsusiyətlər bu dildə sözlərin oxunuşunu xeyli çətinləşdirir. Məhz buna görə də ingilis dili lügətlərində hər bir sözün qarşısında ənənəvi olaraq onun oxunuşu, transkripsiyası verilir. Bu ənənəyə sadıq qalaraq həmin lügətdə də hər bir sözün qarşısında transkripsiya işarəsi ilə onun tələffüzü verilmişdir. Bu işdə İngiltərədə qəbul edilmiş beynəlxalq transkripsiya işarələrindən istifadə edilmişdir (Bax: səh. XX).

6. Vurğu ingilis dili sözlərinə xas olan əsas xüsusiyətlərdən biridir. O, sözün daxilindəki saitlerin, bununla əlaqədar olaraq da sözlərin oxunuşuna ciddi təsir göstərir; bəzən isə onların (sözlərin) qrammatik və nominativ mənasını dəyişdirir. Buna misal olaraq **qsftfou** sözünü göstərmək olar: əgər vurğu həmin sözün birinci hecası üzərinə düşərsə ([prezənt]), o, isim olur və **hədiyyə** mənası kəsb edir; vurğu həmin sözün ikinci hecasına düşərsə ([pri'zent]), o, fel olur və **hədiyyə vermək** mənasına malik olur. Yaxud ingilis dilində olan saitler vurğunun sözdəki yerindən asılı olaraq müxtəlif cür oxunur, müxtəlif səslər ifadə edir. Buna misal olaraq **a**, **i** və **s**. sait hərflərini göstərmək olar. Məsələn, **a** hərfi vurğulu qapalı hecada [æ], **map** [mæp], vurğulu açıq hecada [eɪ], **page** [peɪdʒ], vurğusuz hecada [ə] oxunur: **assistbənce** [ə'sistəns]; **i** hərfi vurğulu qapalı hecada [i] - **pin** [pin], vurğulu açıq hecada [aɪ] - **five** [faɪv] oxunur və s. Müasir ingilis dilində vurğunun belə ciddi əhəmiyyət kəsb etməsini nəzərə alaraq həmin lügətə daxil edilmiş iki və daha çox hecaya malik olan bütün baş sözlərin üzərinə vurğu işarəsi qoyulmuşdur.

7. Müasir ingilis dilində iki növ vurğu işlədirilir: 1) birinci dərəcəli vurğu (primary stress); 2) ikinci dərəcəli vurğu (secondary stress). Bunların nitqdəki əhəmiyyətinə uyğun olaraq birinci dərəcəli vurğu hecanın üstündə yuxarıdan, ikinci dərəcəli vurğu isə hecanın altında aşağıdan qoyulur. Məsələn, **memory** ['meməri], **definition** [.defi'nɪʃn], **antimatter** ['ænti.mætər'] və s.

8. Həmin lügətə gündəlik işlənən ümumi sözlərlə yanaşı, bir sıra elm sahəsində işlənən terminlər də daxil edilmişdir. Bu halda hər bir termindən sonra onun hansı elm sahəsinə aid olduğu da göstərilir. Məsələn, **daizy** sözü çiçək adıdır və təbiidir ki, o, botanikaya aiddir. Bunu göstərmək üçün həmin sözdən sonra qısa olaraq **cpu** yazılır. Bu o deməkdir ki, haqqında danışılan termin botanika elmində işlənir. Yaxud **dysentry** sözündən sonra **y/c**/ yazılmışdır. Bu isə o deməkdir ki, həmin termin tibb sahəsində işlənir və s. Lügətə daxil edilmiş digər terminlər də bu tərzdə işarə edilmişdir. Elm sahələrinə aid olan terminlər haqqında işlədilən ixtisarların ayrıca siyahısı verilmişdir (Bax: səh. XVIII-XIX).

9. Bu lügətdə sinonim sözlərdən çox işlək olanı izah edilir, az işlək olanı izah edilmir. Onun qarşısında ona sinonim olan sözə baxmaq məsləhət görülür və bərabərlik işarəsi (=) ilə qeyd olunur. Məsələn, **admittance** və **admission** ingilis dilində sinonim kimi işlənən sözlərdir. Bunlardan birincisi daha geniş işlədirilir, ona görə də bu sözlərdən birincisi (**ben jubədf**) izah edilir, ikincisindən (**ben jttjpo**) sonra bərabərlik işarəsi (=) qoyulur: **ben jttjpo!n = admittance n**

10. Müasir ingilis dilində bəzən elə sözlərə təsadüf edilir ki, onlar eyni morfoloji formada, eyni nitq hissəsi kimi tamam başqa mənaya malik olur. Belə sözlər həmin lügətə ayrı-ayrı baş söz kimi daxil edilmişdir. Onlar qarşısında rum rəqəmi qoymaqla fərqləndirilir. Məsələn, **ball** bu qəbilden olan sözdür. Həmin söz bir halda **upq**, digər halda **ball** (*ziyafət*) mənası kəsb edir. Hər iki halda bü söz isim olaraq işlənir. Bu söz lügətdə belə

verilmişdir: **ball** n I top, **ball** n II bal, ziyafət.

**11.** Müasir ingilis dilində işlənən sözlərin bir qismi dilimizdə bir deyil, bir neçə mənaya malik olur. Bu mənaların bir qismi bir-birinə yaxın, digər qismi isə uzaq olur. Eyni ingilis sözünə xas olan yaxın mənalar arasında vergül işarəsi, qismən uzaq mənalar arasında isə nöqtəli vergül işarəsi qoyulur və bu mənalar ərob rəqəmi ilə sıralanır. Məsələn, **cynical** [‘sinikəl] adj 1. abırsız, utanmaz; 2. ədəbsiz; **effect** [ɪ'fekt] o 1. nəticə; 2. məqsəd; 3. təsir.

**12.** Bəzi ingilis sözlərini dilimizə tərcümə edərkən, onların müxtəlif mənalarını dəqiqləşdirmək üçün əlavə izahat verilmə lazımlıdır. Bu növ izahatlar həmin sözdən ya əvvəl, ya da sonra mötərizədə verilir. Belə sözlərdən biri **corn** sözüdür. Bu söz lügətdə belə verilir: **corn** [kɔ:n] n 1. taxıl; dən; buğda (*xüüs. İngiltərədə*); 2. (*Amerikada*) qarğıdalı; 3. dənə (*kofe / istiot dənəsi*).

**13.** Bəzi hallarda eyni bir ismə aid bir neçə təyin işlənə bilər. Belə halda qənaət xatirinə baş söz tərcümədə təkrar edilmir; baş sözə aid olan təyinlər arasında drob işarəsi ( / ) qoyulur. Məsələn, **cynical behaviour** abırsız / ədəbsiz davranış.

**14.** İngilis dilində elə sözler var ki, onlar ya ancaq təkdə (**singularia tantum**), ya da ancaq cəmdə (**pluralia tantum**) işlənir. Ancaq təkdə işlənən isimlərin qarşısında *sing.*, ancaq cəmdə işlənən isimlərin qarşısında *pl.* yazılır. Məsələn: **information təjoh/-təpoh!qəh**

**15.** Lügətə daxil edilmiş baş sözlərlə yanaşı, həmin baş sözlə işlənə biləcək sərbəst və qeyri-sərbəst söz birləşmələri də verilmişdir. Bu halda yenə qənaət xatirinə söz birləşmələrində baş söz əvəzinə tilda işarəsindən (~) istifadə edilmişdir. Məsələn, **to drag** sözü ilə əlaqədar olaraq verilən söz birləşməsi lügətə bu şəkildə daxil edilmişdir: **to ~pofat feet ayaqlarını sürümək**, yəni həmin söz birləşməsində **to drag** feli əvəzinə ancaq **to** yazılmış, sonra isə **drag** sözü əvəzinə tilda işarəsi (~) qoyulmuşdur.

**16.** Lügətə müasir ingilis dilində işlənməkdə olan frazeoloji birləşmələr — zərbiməsəllər, atalar sözləri də daxil edilmişdir. Bu da məlumdur ki, bir dildən digərinə tərcümə məqamında, eləcə də ikidilli lügətlərin tərtibi işində çətin məsələlərdən biri də bu qəbildən olan dil vahidlərinin ekvivalentlərinin tapılmasından ibarətdir. Bu lügətin tərtibi işində biz də həmin çətinliklərlə qarşılaşıq. Bu problemi biz iki yolla həll etməyə çalışmışıq: 1) müasir ingilis dilində işlənən zərbiməsəllərin və atalar sözlərinin ana dilimizdə ekvivalentini tapmaq yolu ilə. Məsələn, **to fish in troubled waters - bulanıq suda balıq tutmaq**; **A friend in need is a friend indeed** - *Yaxşı dost yaman gündə tanınar*; 2) müasir ingilis dilində işlənən zərbiməsəlləri və atalar sözlərini kalka etmək yolu ilə. Məsələn, **If you sell your cow, you sell your milk, too.** - *Əgər inəyini satırsansa, demək südünü də satırsan*; yaxud **There is no rule without exception** - *İstisnasız qayda yoxdur*.

**17.** İngilis dili felləri keçmiş zaman qeyri-müəyyən və feli sıfət II formalarının düzəldilməsi baxımından iki qrupa bölünür: qaydalı fellər **ʃfhwıths!wfsct\*** və qaydasız fellər **jsssfhwıths!wfsct\*\*** Qaydalı fellərin keçmiş zaman qeyri-müəyyən forması müəyyən qaydaya əsasən, daha doğrusu fəlin sonuna **-ed** şəkilçisi əlavə etməklə düzəldilir, qaydasız fellərin eyniadlı formaları müxtəlif yollarla düzəldilir. Burada müəyyən qaydaya riayət edilmir. Buna görə də ingilis dilinə xas olan qaydasız fellərin keçmiş qeyri-müəyyən zaman formasını və feli sıfət II şəklini ayrıca leksem kimi öyrənib yadda saxlamaq lazımdır. Məsələnin bu cəhətinə nəzərə alaraq həmin lügətdə müasir ingilis dilinə xas olan qaydasız fellərin özləri ilə yanaşı onların keçmiş zaman qeyri-müəyyən forması və feli sıfət II forması da verilmişdir. Bu formalardan lügətə baş söz kimi daxil edilmiş qaydasız fellərdən sonra mötərizədə verilmişdir. Mötərizədə birinci həmin fəlin keçmiş zaman qeyri-

müəyyən forması, sonra isə feli sıfət II forması verilir. Məsələn, **write** [raɪt] v (*pt wrote* [rəʊt], *pp written* [ˈritn]).

**18.** Bəzi ingilis sözləri yazıda həmin sözün amerikan variantından fərqlənir. Büqəbildən olan sözlərin hər iki variantı həmin lügətə baş söz olaraq daxil edilir. Onların ingilis variantı lügətdə adı söz kimi izah edilir, amerikan variantı isə izah edilmir. Söz lügətə daxil edilir, onun qarşısında *amer.*, yəni amerikan variantı yazılır, sonra bərabərlik işarəsi qoyulur, daha sonra isə həmin sözün ingilis variantı verilir. Məsələn:

**center** ['sentər] n *amer.* = **centre**

**color** ['kʌlər] n *amer.* = **colour**

**19.** Müasir ingilis dilində bəzi sıfətlərin müqayisə və üstünlük dərəcə formalarının düzəldilməsində çətinlik mövcuddur; ya son samit dəyişir, ya da qoşalaşır. Məsələn: **easy** – **easier** – **easiest**; **big** – **bigger** – **biggest**. Bununla əlaqədər olaraq, həmin lügətdə sıfətlərin son hecası mötərizədə verilir, sözün kökü əvəzine defis işarəsi qoyulur və sonra onların morfoloji forması göstərilir. Məsələn: **easy** və **big** sıfətlərinin dərəcə formaları lügətdə aşağıdakı kimi verilir:

**easy** ['i:zi] adj (-ier, -iest)

**big** [bɪg] adj (-gger, -ggest)

**20.** Müasir ingilis dilində bir sıra fellərin **pt**, **pp**, və **pr.p** formalarını düzəldərkən son samit qoşalaşır. İngilis dili felinə xas olan bu xüsusiyyət həmin lügətdə belə işarə edilir: baş söz kimi verilmiş felin transkripsiyasından sonra mötərizədə qoşalaşan samit göstərilir. Məsələn:

**permit** [pə'mɪt] w!/(- uɪt.)

**21.** Müasir ingilis dilində mövcud olan **you** şəxs əvəzliyi və **your** yiyəlik əvəzliyi Azərbaycan türkcəsinə iki cür tərcümə edilir: **you** – sən, siz; **your** – sənin, sizin. Bu tərcümə variantlarının hansının seçilməsi həmin əvəzliklərin işləndiyi kontekstdən asılı olur. Məlumdur ki, lügətdə kontekst olmur. Bununla belə, iki dil (ingilis dili və Azərbaycan türkcəsi) arasında mövcud olan bu xüsusiyyəti həmin lügətdə eks etdirmək vacib olmuşdur. Lügətdə bu məssələ belə həll edilmişdir: **you** və **your** əvəzliklərinin işləndiyi hər bir məqamda onların dilimizə tərcümə edilə biləcək hər iki variantı verilir, bu variantlar arasında drob (/) işarəsi qoyulur. Məsələn:

**You must go home Sən / Siz evə getməlisən / getməlisiniz**

**Where's your father? Sənin/ Sizin atan / atanız haradadır?**

**22.** Müasir ingilis dilində, xüsusən onun amerikan variantında, bir sıra sözləri tələffüz edərkən [r] səsi eşidilir, lakin bu hal orfoqrafiyada özünü biruze vermir. Bu qəbildən olan sözlərin axırında [r] səsinin tələffüz edilməli olduğunu göstərmək üçün həmin sözlərin transkripsiyasının sonunda yuxarıdan kiçik [r] işarəsi qoyulur, məsələn: **writer** ['raɪtər], **sailor** ['seɪlər], **pour** [pɔ:r], **nature** ['neɪtʃər], **labour** ['leɪbər], **car** [ka:r], **pair** [peər] və s.

Həmin lügətdən daha səmərəli istifadə etmək üçün, hər şeydən öncə, onun tərtibi prinsipləri ilə tanış olmaq vacibdir.

## LÜĞƏTDƏ İSTİFADƏ EDİLMİŞ ŞƏRTİ İŞARƏLƏR VƏ ONLARIN MƏNASI

1. ~ (*tilda*) işaretəsi. Bu işaretə baş sözün əvəzində işlədir. Məs.:

**keen knife** = ~ **knife**

**musical comedy** = ~ **comedy**

**to cover pofat head** = to ~ **pofat head**

**to demand insistently** = to demand ~

- ◊ (*romb*) işaretəsi. Bu işaretə altında frazeoloji birləşmələr – atalar sözü və zərbi-məsəllər verilir.

Məs.:

*God sends a curst cow short horns.*

*Who keeps company with the wolf will learn to howl.*

- Ξ (*təxminilik*) işaretəsi. Bu işaro mənası təxminini olaraq verilən atalar sözləri, zərbi-məsəllər və ya digər birləşmələrdən sonra qoyulur. Məs.:

**to take counsel of pofat pillow** Ξ *Axşamin xeyrindən, səhərin şəri yaxşıdır; Knives are out*

Ξ *Xəncər çıxdı, qan çıxdı; When the cat's away, the mice will play Pisik olmayında siçanlar bayram edər, Dərə xəlvət, tülkü bəy.*

- / (*çəpəki*) xətt işaretəsi. Bu işaretə üç halda işlədirilir:

- 1) hər iki dildə mənaca bir-birinə yaxın olan, bir-birini əvəz edə biləcək sözlər arasında.

Məs.:

ingiliscə: **to ask/to inquire**

Azərbaycan türkçəsində: **ötən/keçən**

- 2) hər iki dildə eyni fel işlənə bilən isimlərin arasında:

ingiliscə: to read **a book/a newspaper/a letter/a story etc.**

Azərbaycan türkçəsində: **kitab/məktub/hekayə/qəzet və s.** oxumaq.

- 3) hər iki dildə eyni bir isimlə işlənə biləcək sıfətlərin arasında:

İngilis dilində: **progressive/religious/philosophical views**

Azərbaycan türkçəsində: **mütəraqqi/elmi/folsəfi** baxışlar

5. İngilis dilində mövcud olan **you** şəxs və **your** yiyelik əvəzliyi Azərbaycan türkçəsinə iki cür tərcümə edilir: **you** – **sən, siz;** **your** – **sənin, sizin.** Həmin lügətdə bu əvəzliklərin hər iki mümkün variansi verildikdə onlar arasında drob (/) işaretəsi qoyulmuşdur.

## PREFACE

The study and teaching of English as a foreign language has a long history and tradition in Azerbaijan; it's nearly a century that English has been studied and taught in high and higher educational institutions of Azerbaijan. But despite the fact, we haven't got a voluminous, complete and perfect English-Azerbaijani dictionary.

Compiling a dictionary is a highly skilled and highly professional task. Central to compiling a dictionary is the sensitive anticipation of the user's need; and then, of course, devising the best way of satisfying them. When the users are envisaged as predominantly those for whom English is a foreign language, the task becomes still more demanding.

Compiling a bilingual dictionary, such as English-Azerbaijani – is also a highly skilled and professional task. The task becomes still more difficult and painstaking when there's no national tradition in compiling a dictionary of the kind.

It can be definitely noted that when we started to compile this English-Azerbaijani Dictionary there was no national tradition in this field of Azerbaijani lexicography. We are the pioneers who made an attempt to compile a bilingual English-Azerbaijani Dictionary of the kind. So it's really the first major bilingual dictionary in the history of Azerbaijani lexicography. The project is the result of ten years of hard and painstaking labour under the guidance and general editorship of Doctor of Philology, prof. O.I.Musayev.

This dictionary is certainly, a great gift to English language learning and teaching in our republic. It, we are sure, will help the learners of English to develop the receptive and productive skills, the ability to compose as well as to understand.

In preparing this bilingual Dictionary we have used the achievements of contemporary English lexicography. We are extremely happy that we had at our disposal such dictionaries as "Longman Dictionary of Contemporary English", Oxford University Press, 1999, "Oxford Advanced Learner's Dictionary", printed in Great Britain at Pitman Press, Bath, 1978, E.A. M.Wilson. "The Modern Russian Dictionary for English Speakers", Pergamon Press.Oxford.New York.Toronto. Sidney.Paris. Frankfurt, 1982, Oxford Advanced Learner's Dictionary of Current English. G.S. Hornby. Two Volume edition. Oxford University Press, 1982, which helped us greatly to choose the entries for our dictionary and to compile the said dictionary successfully.

In the dictionary the words beginning with the letters **A, B, C, D, I, J, K, P, R, S, U, V** was compiled by Doctor of Phil., prof. O.I. Turksever (Musayev); **G, H, Q** by Head teacher N.G.Safarov, **L, M** Head teacher V.S. Arabov, **O, N** by Cand. of Phil. P.O.Musayev; **E, F** by Head teacher **T.I.Aliyev**; **T** by Cand. of Phil., Assistant Prof. **M.M. Nuraddinov**, **W, X, Y, Z** by Cand. of Phil., assistant prof. M.M. Pashayeva, **Appendix (I personal**

**names, II geographical names, III abbreviations, IV irregular verbs, V monetary units**) was compiled by English teacher N.A.Nabiyeva.

The dictionary includes about 50000 entries, a lot of expressions of everyday life, different terms used in various fields of science, English proverbs and sayings.

After the collapse of the Soviet-Communist regime English has become the major means of international communication in Azerbaijan. So to learn and to master English Azerbaijani need different English text-books, handbooks, training appliances, bilingual dictionaries and other training aids. This dictionary has been compiled to meet the greatest demand of Azerbaijani learners of English – teachers, pupils, students, translators, interpreters and anybody who wants to learn and to master English.

This dictionary will also be extremely useful for Azerbaijani Turks who due to bitter fate are obliged to live abroad, in different countries of the world.

There's no doubt that this dictionary will have a profound effect on teaching and learning English in our Republic. With the help of this dictionary Azerbaijani will have a good opportunity to learn and master English directly, avoiding Russian.

We wish to express our thanks to those who have contributed advice and suggestion to make the dictionary more perfect and complete, particularly to Cand. of Phil., Prof. S.M.Babayev, to Head teacher G.G..Mammadov, Cand. of Phil. P.O.Musayev, Cand. of Phil. F.B.Abdullayeva, English teacher G.M.Asadova.

Our thanks are also due to Cand. of Phil. P.O.Musayev, to A.H.Novruzov, the Head of Computer Centre of Azerbaijan University of Languages and to Kh.Y.Asgerova, S.A.Asgerova, the associates of the centre for their activity in type-setting and storing the said dictionary in computer.

As mentioned above, this project is the first experience in the history of Azerbaijan lexicography. So, undoubtedly, there may be some errors and misprints in the dictionary. We wish to express our heartfelt gratitude to any users in advance, who will call attention to the possible misprints and errors. The suggestions will be carefully considered in the next edition.

## GUIDE TO THE USE OF THE DICTIONARY

This dictionary tells you a lot about English words, terms used in different fields of science, word combinations, their different meanings, spellings and usage in coherent speech. It also tells you about the combinability of words in phrases and sentences. The dictionary also includes many English proverbs and sayings. It tells you about their equivalents in Contemporary Azerbaijani.

To use this dictionary properly you need to know how to find information included in it. It's easy to do this if you understand how the dictionary works. Taking this into account, we consider it necessary to note the following:

**1.** The entries in the dictionary are arranged in alphabetical order and are printed in bold type. Every entry begins with a headword and in all main entries this is followed by information on pronunciation and grammar and by one and more definitions. These explain the meaning or meanings of the headword and are accompanied in most cases by examples showing how the headword is used in context and in coherent speech. Different senses are separated by Arabic figures and are arranged according to traditional classification of parts of speech in English grammar, ie. first come nominal parts of speech, then verbs, adverbs, etc.

**2.** As it's generally known most English words have more than one meaning. These meanings can be close or distant. Close meanings are separated by comma, distant ones with semicolon, such as:

**caddish** [ˈkædɪʃ] *adj* kobud, ədəbsiz, nadan

**clot** [klɒt] *v* laxtalaşmaq; qatilaşmaq; ərp bağlamaq

**3.** Words which are formed from a simple word by the addition of a suffix are called derivatives and the derivatives are also given as headwords in the alphabetical order. Such as, **handful, kindness, friendship, beautiful, homeless, dictation, satisfaction, homeward, etc.** Words which are formed from two or more words functioning as a single unit are called compounds. They may be written as unbroken single words (*eg headache, birthplace*) or with a hyphen (*eg butter-fingers, dinner-time, sugar-cane*). In this dictionary compounds spelt with hyphens or without it, as separate words, are listed alphabetically too as an independent lingual unit.

**4.** The phrases formed of each headword are treated and explained in its nest, such as, **damage** zərər, ziyan, zədə; **brain** ~ beyin zədəsi; **to the ~ of smth.** bir şeyin ziyanına/zərərinə; **dispute** müzakirə, mübahisə; **heated** ~ qızığın mübahisə/müzakirə; **bitter** ~ kəskin mübahisə. As it's seen from the given examples, the headword in the phrase isn't repeated, instead of it the tilde sign (~) is used.

**5.** The dictionary gives help with certain forms of nouns, adjectives, verbs, especially when these are not what you might expect. These irregular forms are given near the beginning of the entries. These forms occur especially in nouns, adjectives, verbs:

**1) Nouns:**

**potato** ... (*pl -os*) = **potatoes**

**workman** ... (*pl -men*) = **workmen**

**knife** ... (*pl knives*) = **knives**

**foot** ... (*pl feet*) = **feet**

**sheep** ... (*pl unchanged*) = **sheep**

**handful** ... (*pl -fuls*) = **handfuls**

**2) Adjectives:**

**brave** ... (-r, -st) = **braver, bravest**

**busy** ... (-ier, -iest) = **busier, busiest**

**big ... (-ger, -gest) = bigger, biggest**  
**bad ... (worse, worst)**

6. When a word can be spelt in more than one way, this is shown in the following way:

**dramatization , - sation ...**  
**criticize, - cise ...**

7. British and American English words are sometimes spelt differently. It is shown in the following way:

**centre ... amer. = center**  
**colour ... amer. = color**

8. Synonyms are shown as following:

**chub ... = chubby**  
**choreograph ... = choreographer**  
**admission ... = admittance.**

9. In contemporary English there exist words which are used in the function of different parts of speech, keeping their morphological forms. For ex. **class (n)**, **class (v)**, **hand (n)**, **hand (v)**; **like (n)**, **like (adj)**, **like (v)**, **like (adv)**, **like (conj)**, etc. These kind of words are listed in this dictionary as a separate lexicon, as a separate headword and distinguished by Arabic numerals. Such as: **cold<sup>1</sup> n**, **cold<sup>2</sup> adj**, **cold<sup>3</sup> adv**.

10. Some other words in current English are used in the function of the same part of speech, having the same morphological form, such as **ball**.

As a noun this word has two quite different senses: 1) **ball** – a round object used for kicking, hitting or throwing in games; 2) a formal party for dancing. Such type of words are differentiated by the Rome numerals, which are used immediately after the symbol showing the part of speech, eg. **ball ... n I top**; **ball ... n II ziyaftət**.

11 As it's known, stress is of a particular importance. It's used in all languages, including English, to show which of the syllables must be pronounced stronger. In certain cases it changes the meaning of the word, as it's in the word '**present n a thing given to smb. as a gift**'; **pre'sent v to give smth. to smb.**'

Taking these facts and the tradition existing in compiling English dictionaries, we have supplied all the words included in this dictionary with stress, except one-syllable ones.

12. English is an analytical language. It means that English words have very few morphological forms to distinguish them as different parts of speech. To define them as a part of speech we supply them with different symbols, showing the type as a part of speech, eg **cabin ... n**, **cabin... v**, **catch... n**, **catch... v**, **city... n**, **city... adj**, **cleverness... n**, **foolish... adj**, etc.

13. Current English proverbs and sayings are given under the symbol  $\diamond$ . English proverbs and sayings are rendered into Azerbaijani Turkish in two ways: 1) by finding an approximate Azerbaijani equivalent of English proverbs or sayings, such as *A friend in need is a friend indeed Yaxşı dost yaman gündə tanınar*; 2) by finding a model construction after English patterns, eg. *If you sell your cow, you sell your milk, too İnayıni satırsansa, südünü də satırsan*.

14. Besides everyday words and expressions this dictionary includes a lot of terms used in different fields of science. These terms are marked by abbreviations which are given separately in this dictionary in English, as well as, in Azerbaijani Turkish (See pp. XVIII-XIX)

### SYMBOLS USED IN THIS DICTIONARY AND THEIR SENSE

As is in other dictionaries in this dictionary some symbols are used to denote a definite meaning. Here they are:

1. The symbol tilde (~) is used instead of the omitted word in a word combination e.g. the word combination **to handle carefully** is given in the dictionary in this way: **to handle ~** i.e. instead of the adverb **carefully** the symbol ~ is used; or in the word combination **careful mother** instead of **careful** the symbol tilde (~) is used: ~ **mother**. The symbol tilde (~) has the same function in other cases through the whole dictionary.
2. The symbol rhombus (◊) is used to show the phraseological units, eg.:  
 ◊ *When the cat's away, the mice will play;* ◊ *to separate the sheep from the goat, etc.*
3. The symbol (≈) is used to show the approximativeness of English proverbs' and sayings' translation into Azerbaijani Turkish, eg.:  
 to know a man by his company ≈ adamı dostuna görə tanımak; to save *smth.* for a rainy day ≈ bir şeyi qara gün üçün saxlamaq
4. The symbol diagonal stroke (/) is used in the following cases:
  - a) between the words that are close in meaning and can be substitutes for each other  
 in both languages, English and Azerbaijani Turkish, eg.:  
**In English:** to ask/to inquire  
**In Azerbaijani Turkish:** qaba/kobud; gözəl/qəşəng
  - b) between the nouns that can be used with the same verb in both languages:  
**In English:** to read a letter/a novel/a story/a book, *etc.*  
**In Azerbaijani Turkish:** məktub/roman/hekayə/kitab və s. oxumaq
  - c) between the adjectives that can be used with the same noun in both languages:  
**In English:** progressive/scientific/religious/reactional/philosophical views.  
**In Azerbaijani Turkish:** mütərəqqi/elmi/dini/mürtəce/fəlsəfi baxışlar
  - d) English personal pronoun **you** and the possessive pronoun **your** are translated into Azerbaijani Turkish in two ways: in the singular: **sən, sənin** and in the plural **siz, sizin**. To choose one of these variants depends upon the context; in some context **you** means **sən**, in another **siz**; in some context **your** means **sənin**, in another **sizin**. As there can't be any context in the dictionary, we have solved the problem in this way: the two possible translations of these pronouns are given and the symbol diagonal stroke (/) is used between, eg.:  
 Have **you** seen her today? – **Sən/Siz** onu bu gün görübsənmi/görübsünüzmü?; **Your** book is on the table – **Sənin/Szin** kitabın/kitabınız stolun üstündədir

LÜĞƏTDƏ İSTİFADƏ OLUNMUŞ İXTİSARLAR -

ABBREVATIONS USED IN THIS DICTIONARY

1. AZƏRBAYCANCA - AZERBAIJANI

*amer.* amerikan varianti – American variant  
*anat.* anatomiya termini – anatomical term  
*antr.* antropologiya termini – anthropological term  
*ara. söz.* ara söz – parenthesis  
*ark.* arxaik söz – archaism  
*arxeol.* arxeologiya termini – archaeological term  
*astr.* astronomiya termini – astronomical term  
*asp.* aşpazlıq termini – cooking term  
*at. söz.* atalar sözü – proverb  
*av.* aviasiya termini – aeronautics term  
*bağ.* bağlayıcı – conjunction  
*bağç.* bağılıq termini – horticultural term  
*bakt.* bakteriologiya termini – bacteriological term  
*bayt.* baytarlıq termini – veterinary term  
*biol.* biologiya termini – biological term  
*bot.* botanika termini – botanical term  
*coğ.* coğrafiya termini – geographical term  
*d.d.* danışq dili – spoken language  
*dəft.* dəftərxana termini – office term  
*dən.* dənizçilik termini – nautical term  
*dial.* dialekt sözü – dialect word  
*dilç.* dilçilik termini – linguistic term  
*din.* dini termini – term of religion  
*dip.* diplomatiya termini – diplomatic term  
*d.y.* demiryol termini – railway term  
*ekol.* ekologiya termini – ecology term  
*el.* elektrotexnika termini – electrical engineering term  
*elm.* elmi termini – scientific term  
*emf. var.* emfatik variant – emphatic variant  
*etnoqr.* etnoqrafiya termini – ethnographic term  
*evf.* evfimizm – euphemism  
*əcz.* əczaçılıq termini – pharmacological term  
*ədəb.* ədəbiyyatşunaslıq termini – term of literature  
*əs.* əsatır – mythology  
*fəls.* fəlsəfə termini – philosophical term  
*fiz.* fizika termini – term of physics  
*fiziol.* fiziologiya termini – physiological term  
*folk.* folklor termini – folklore  
*fon.* fonetik termini – phonetic term  
*fot.* fotoqrafiya termini – term of photography  
*fr.* fransız mənşəli söz – French  
*geod.* geodeziya termini – term of geodesy  
*geol.* geologiya termini – geological term  
*hərb.* hərbi termin – military term  
*hənd.* həndesi termin – geometrical term  
*hüq.* hüquqsünaslıq termini – term of law  
*xüs.* xüsusən – especially  
*id.* idman termini – sports term  
*iqt.* iqtisadiyyat termini – term of economy  
*idiom.* idiomatik ifadə – idiomatic expression  
*in.* incəsənət termini – art term  
*inc.* İncil – Bible  
*inq.* inşaat termini – building term

*istehz.* istehza – irony  
*jar.* jarqon – jargon  
*kil.* kilsə termini – church term  
*kim.* kimya termini – term of chemistry  
*kin.* kinayeli – ironical  
*kino* kino – movie  
*kob.* kobud söz – rude word  
*k.t..* kənd təsərrüfatı termini – agricultural term  
*gram.* qrəmmatika termini – grammatical term  
*lat.* Latin dili – Latin  
*mal.* maliyyə termini – term of finance  
*mem.* memarlıq termini – term of architecture  
*məc.* məcazi məna – figurative meaning  
*mənt.* məntiq termini – logic term  
*mətb.* mətbəə termini – printing  
*mətb.* mətbuat termini – term of press  
*miner.* mineraloziya termini – term of mineralogy  
*mus.* musiqi termini – term of music  
*müh.* mühəsibat termini – book-keeping term  
*nəz.* nəzakət forması – polite  
*opt.* optika – optics  
*ovç.* ovçuluq termini – sporting term  
*poliqr.* poliqrafiya termini – printing term  
*psixol.* psixologiya termini – term of psychology  
*rad.* radiotexnika termini – term of radio  
*r.d.* rəsmi dil – official language  
*rəs.* rəssamlıq termini – painting term  
*riyaz.* riyaziyyat termini – term of mathematics  
*s. bil. isimlərlə* sayıla bilən isimlərlə – with countable nouns  
*sənətş.* sənətşünaslıq termini – art term  
*siya.* siyasi termin – political term  
*siya. iq.* siyasi-iqtisad termini – term of political economy  
*şairənə söz.* şairənə söz – poetic word  
*stat.* statistika termini – term of statistics  
*şahm.* şahmat termini – chess term  
*tab. s.* tabu söz (*ictimai yerdə işlənməsi yasaq edilən söz*) – taboo  
*tar.* tarixi termin – term of history  
*teatr.* teatrşünaslıq termini – theatrical term  
*tex.* texnika termini – technical term  
*tel.* televiziya – television  
*tib.* tibb termini – medical term  
*tic.* ticarət termini – term of commerce  
*tik.* tikinti termini – term of building  
*tipoqr.* tipoqrafiya termini – typographical term  
*toxuc.* toxuculuq termini – textile term  
*top. i* toplu isim – collective noun  
*uşaq. d.* uşaq dili – baby language  
*vulq.* vulqar söz – vulgar word  
*zaraf.* zarafatıvana – jocular  
*zərb. məs.* zərbi -məsəl – saying  
*zool.* zoologiya termini – zoological ter

---

## 2. İNGİLİSCƏ - ENGLISH

<i>adj</i>	adjective – sıfat	<i>pl</i>	plural – cəm forması
<i>adv</i>	adverb – zərf	<i>poss. pron</i>	possessive pronoun – yiylilik
<i>conj</i>	conjunction – bağlayıcı		əvəzliyi
<i>conj. pron</i>	conjunctive pronoun – bağlayıcı əvəzlik	<i>pref</i>	prefix – ön qoşma
<i>demon. pron</i>	demonstrative pronoun – işarə əvəzliyi	<i>prep</i>	preposition – sözönü
<i>emph. pron</i>	emphatic pronoun – emfatik əvəzlik	<i>pr.p</i>	present participle – indiki zaman feli sıfəti
<i>indef. adv</i>	indefinite adverb – qeyri-müəyyən zərf	<i>pron</i>	pronoun – əvəzlik
<i>indef. pron</i>	indefinite pronoun – qeyri- müəyyənlik əvəzliyi	<i>p p</i>	past participle – keçmiş zaman feli sıfəti
<i>inter</i>	interjection - nida	<i>p t</i>	past tense – keçmiş zaman
<i>interrog. adv</i>	interrogative adverb – sual zərfi	<i>reflex. pron</i>	reflexive pronoun – qayıdış əvəzliyi
<i>interrog. pron</i>	interrogative pronoun – sual əvəzliyi	<i>relat. adv</i>	relative adverb – nisbi zərf
<i>n</i>	noun – isim	<i>relat. pron</i>	relative pronoun – nisbi əvəzlik
<i>num</i>	numeral – say	<i>sing</i>	singular – tək forma
<i>part</i>	particle – ədat	<i>sl</i>	slang – slənq
<i>pers. pron</i>	personal pronoun – şəxs əvəzliyi	<i>smb</i>	somebody – bir kəs, kimsə
		<i>smth</i>	something – bir şey, nəsə
		<i>s.o.</i>	someone – bir kəs, kimsə
		<i>suff</i>	suffix – şəkilçi
		<i>v</i>	verb – fel

**LÜĞƏTDƏ İSTİFADƏ EDİLMİŞ FONETİK İŞARƏLƏR**  
**PHONETIC SYMBOLS USED IN THIS DICTIONARY**

<b>samtılər consonants</b>		<b>saitlər vowels</b>	
samit	açar	sait	açar
simvollar-	sözlər	simvollar	sözlər
consonant	vowel	vowel	vowel
symbols	symbols	symbols	symbols
p	<b>pen</b>	i:	keep
b	<b>bag</b>	ɪ	tin
t	<b>ten</b>	e	bed
d	<b>day</b>	æ	map
k	<b>kite</b>	a:	calm
g	<b>garden</b>	ɔ	hot
tʃ	<b>cheese</b>	ɔ:	bought
dʒ	<b>jam</b>	u	put
f	<b>five</b>	u:	roof
v	<b>view</b>	ʌ	cut
θ	<b>thing</b>	ə:	girl
ð	<b>this</b>	ə	cupboard
s	<b>soon</b>	eɪ	make
z	<b>zero</b>	aɪ	kite
ʃ	<b>fish</b>	au	now
ʒ	<b>measure</b>	ɔɪ	boy
h	<b>hot</b>	ou	note
m	<b>sum</b>	iə	here
n	<b>son</b>	eə	there
ŋ	<b>sing</b>	uə	poor
l	<b>lamp</b>	eɪə	player
r	<b>red</b>	ouə	lower
j	<b>yes</b>	aɪə	tire
w	<b>way</b>	auə	tower
		ɔɪə	employer

## Lügətin tərtibində istifadə edilmiş MƏNBƏLƏR

### S O U R C E S used in compiling this dictionary

1. Longman Dictionary of Contemporary English, printed in Great Britain at the Pitman Press, 1978.
2. The New American Dictionary of Good English, printed in the United States of America, 1987.
3. A.S.Hornby with the assistance of Christina Ruse, Oxford Student's Dictionary of Current English, Special edition for the USSR, Moscow, Oxford, Prosvesheniye Publishers, Oxford University Press, 1983.
4. The New Method English Dictionary by Michael Philip West, M.A., D. Phil, & James Gareth Endicott, M.A., The third edition, Longman, Green & Co., London, New York, Toronto.
5. Oxford-Russian Dictionary, Oxford University Press, Oxford, New York, 1995.
6. Webster's Dictionary of the English Language, New Revised Edition for School, Home and Office, 1991, by Thomas Nelson.
7. E.A.M.Wilson. The Modern Russian Dictionary for English Speakers. Pergamon Press. Oxford-New York-Toronto. Sidney-Paris-Frankfurt. 1982.
8. Learner's Dictionary of Current English. A.S.Hornby. Two volume edition. Oxford University Press, 1982.
9. Azərbaycan dilinin orfoqrafiya lügəti (artırlılmış və təkmilləşdirilmiş üçüncü nəşri), «Elm» nəşriyyatı, Bakı, 1975.
10. Azərbaycan dilinin izahlı lügəti, 4 cilddə, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, Bakı, 1964-1987.
11. Azərbaycanca-İngiliscə Lügət, 1 cilddə, prof. O.İ. Türksevərin (Musayev) redaktəsi ilə, Bakı – 1998.
12. Rusca-Azərbaycanca lügət, Azərb.SSR EA müxbir üzvü Ə.O.Orucovun redaktəsi ilə; 1-ci cild (A-K), “Elm” nəşriyyatı, Bakı, 1971; 2-ci cild (Ə-İ), “Elm” nəşriyyatı, Bakı, 1975; 3-cü cild, (P-Ə), “Elm” nəşriyyatı, Bakı, 1978.
13. Anglo-russkiy slovar, sostavitel' V.L.Mioller, Gos. iz-vo ixiostrennyx i nacionálnyx slovaréj, Moskva, 1963.
14. Bol'shoy Anglo-russkiy slovar, pod obshim rukovodstvom dok. fil. nauk, prof. I.I.Galperina, izd. "Sovetskaya Ènziklopediya", tom 1, tom 2, Moskva, 1972.
15. Anglo-russkiy frazeologicheskiy slovar, sostavitel' A.B.Kunin, Gos. iz-vo ixiostrennyx i nacionálnyx slovaréj, Moskva, 1955.
16. Russko-angliyskiy slovar, sostaviteeli A.M.Taube, A.V.Litvinova, A.D.Milller, P.K.Dagliš, pod redakcijey P.K.Dagliša, magistrata gumanitarixx nauk Kembridžskogo universiteta, iz-vo "Sovetskaya Ènziklopediya", Moskva, 1965.
17. Russko-angliyskiy slovar, pod obshim rukovodstvom prof. A.I.Smirničkogo, izd. 14-oje, stereotipnoe, pod redakcijey prof. O.C.Axmanovoy, izd. "Russkiy jazyk", Moskva, 1987.
18. O.C.Axmanova, Slovar lingvisticheskix terminov, izd. "Sovetskaya Ènziklopediya", Moskva, 1966.

## İNGİLİZ ƏLİFBASI

## ENGLISH ALPHABET

<b>Bb</b> [eɪ]	<b>Cc</b> [bi:]	<b>Dd</b> [si:]	<b>Ee</b> [di:]
<b>Ff</b> [i:]	<b>Gg</b> [ef]	<b>Hh</b> [dʒi:]	<b>I i</b> [eɪtʃ]
<b>Jj</b> [aɪ]	<b>Kk</b> [dʒeɪ]	<b>Ll</b> [keɪ]	<b>Mm</b> [el]
<b>N n</b> [em]	<b>Oo</b> [en]	<b>P p</b> [ou]	<b>Qq</b> [pi:]
<b>Rr</b> [kju:]	<b>S s</b> [a:]	<b>Tt</b> [es]	<b>Uu</b> [ti:]
<b>Vv</b> [ju:]	<b>Ww</b> [vi:]	<b>X x</b> [dʌblju:]	<b>Yy</b> [eks]
<b>Zz</b> [wai]	[ { [zed]		